



სოციალური მომსახურების სამსახური

## MADDI SOSIAL YARDIM - YOXSULLUQ HƏDDİNDƏ OLAN AİLƏLƏRİN YAŞAYIŞ MINIMUMUNU QARŞILAMAQ ÜÇÜN

### Ailənin təkrar yoxlanması

• Ailənin təkrar qiymətləndirilməsi tələb edilərsə, xüsusi ərizə forması doldurulmalı və növbəti səbəblər göstərilmiş olmalıdır:

- \* ailədə demoqrafik dəyişiklik;
- \* işə düzəltmə, qanuni gəlirin olması;
- \* iş/qanuni gəlirin itirilməsi;
- \* yaşayış yerinin dəyişməsi;
- \* deklarasianın doldurulmasından sonra bir il keçməsi;
- \* məhdud imkanlı statusunun qoyulması;
- \* ailənin ictimai-iqtisadi vəziyyətinin əhəmiyyətli dəyişikliyinə təsdiq edən başqa səbəb

### Maddi sosial yardımın dayandırılması üçün əsas səbəblər

- Ailənin bəyanı;
- Vahid məlumat bazasında ailənin qeydiyyatının ləğvi;
- Ailənin reyting balının dəyişməsi, əgər bal 57 000 ötürsə.

### Pul sosial köməyinin ölçüsü

Sosial maddi yardımın miqdarı bir üzvdən təşkil olunmuş ailə üçün – 30 ləri təşkil edir , hər sonrakı ailə üzvünə 24 ləri əlavə edilir.

**Məsələn:** üç üzvdən təşkil olunmuş ailə  
 $30+24+24=78$  ləri alacaq.

- Aşağıdakı hallarda məlumat bazasında qeydiyyatdan keçməklərinə baxmayaraq ailənin bəzi üzvləri maddi sosial yardımın hesablaması zamanı, köməyin təyində nəzərə alınmırlar:
  - İttiham edilmişlər, cəza müəssisələrində olanlar, məhkəmə hökmünə əsasən azadlıqlarından məhrum edilmişlər;
  - Məcburi müalicəyə yönəldilmiş şəxslər;
  - Təcili hərbi xidmətdə olan şəxslər;
  - Üç aydan artıq müddətə ölkə hüdudlarını tərk etmiş şəxslər
  - Tam dövlət təminatında olan müəssisələrdə olan şəxslər, hökmü qanuni qüvvəyə minməmiş ibtidai həbsdə olan şəxs istisna olmaqla

Gürcüstan Respublikası Əmək, Səhiyyə  
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

#### Sosial xidmət aqentliyi

Ünvan: Tiflis, Ak. prospekti. Tsereteli № 144

Qaynar xətt: 2 51-00-30

[www.ssa.gov.ge](http://www.ssa.gov.ge)

[info@ssa.gov.ge](mailto:info@ssa.gov.ge)

## Gürcüstan Respublikası Əmək, Səhiyyə və Əhalinin



### SOSIAL MÜDAFIƏSİ NAZIRLIYI

## MADDI SOSIAL YARDIM - YOXSULLUQ HƏDDİNDƏ OLAN AİLƏLƏRİN YAŞAYIŞ MINIMUMUNU QARŞILAMAQ ÜÇÜN



ԱՊՐԱՆԱԿԱՆ ԸՄՈՒՍԱՆՈՒՅՈՒՆ ԵՎ ԼԱՅՈՒՆՈՒԹՅՈՒՆ

## MADDI SOSIAL YARDIM - YOXSULLUQ HƏDDİNDƏ OLAN AİLƏLƏRİN YAŞAYIŞ MINIMUMUNU QARŞILAMAQ ÜÇÜN

Proqramın benefiolarına  
“Sosial Cəhətdən Aztəminatlı  
Ailələrin Vahid Məlumat Bazasında”  
qeydiyyatdan keçmiş, onlara təyin  
olunan 57 000 reyting bal həddini  
aşmamış ailələr aiddir.

### “Sosial Cəhətdən Aztəminatlı Ailələrin Vahid Məlumat Bazasına” qeydiyyat

- Sosial Cəhətdən Aztəminatlı Ailələrin Vahid Məlumat Bazasına qeydiyyat üçün ailənin üzvü və ya ailənin səlahiyyət verilmiş nümayəndəsi aqentliyin ərazi vahidinə müraciət etməli və ərizə formasını doldurmalıdır.
- Sosial Cəhətdən Aztəminatlı Ailələrin Vahid Məlumat Bazasına qeydiyyat üçün ailənin üzvü

aşağıdakı sənədləri təqdim etməlidir:

- şəxsiyyət vəsiqəsi;
- himayəni və ya qəyyumluğu təsdiq edən sənəd; və ya ailənin üzvü olmayan şəxs tərəfindən ərizənin verildiyi halda notarial təsdiqlənmiş etibarnamə

### Ailə deklarasiyasının doldurulması və sosial maddi yardımın təyini

- Ailə deklarasiyasının doldurulması, ailənin səlahiyyətli üzvünün vermiş olduğu məlumat və təsdiqli imzasıyla, ailəyə aqentlikdən səlahiyyətli şəxs(sosial aqent) gəlişi zamanı, həyata keçirilir.
- Ailə deklarasiyasını İctimai cəhətdən qorunmamış ailələrin vahid məlumat bazasına yerləşdirilməsinə əsasən, deklarasiyanın doldurulması andan etibarən 30 təqvim günü ərzində, reyting balı ailəyə təyin edilir.
- Ailənin ictimai-iqtisadi vəziyyətinin qiymətləndirilməsi zamanı, səlahiyyət verilmiş nümayəndə tərəfindən məlumatın yalnız verilməsi təqdirdə, ailənin ərizəsi gücünü avtomatik olaraq itirir habelə ailə sonrakı üç il müddətində məlumat bazasına qeydiyyat tələb haqqını itirir;
- Yaşayış minimumu üçün maddi yardımın alınması üçün, müəyyən edilmiş reyting balı 57 000 aşmamalıdır.
- Uyğun reyting balının ( 57 000-dan çox olmaması şərtiylə )olması təqdirdə maddi sosial yardım haqqı ailəyə təyin edilir – yaşayış minimumu üçün maddi yardımın alınması reyting balının qüvvəyə minməsindən üç ay sonra həyata keçir.
- Yaşayış minimumu üçün maddi yardımın təyini proseduru, agentliyin məsul şəxsi tərəfindən, müvafiq sənədin doldurulmasından sonra həyata keçirilir.

### Sosial yardımın seçilməsi.

- Ailə istədiyi sosial yardımını almaq hüququna malikdir.  
**Məlumat üçün:** Qaçqının aylıq maddi yardımını sosial köməklə əvəz etməsi qaçqınlıq statusun ləğvi mənasını vermir.
- Ailə, ailə yardımı almağa və ya qaçqın yardımı almağa davam etmək istədiyini bildirdiyi təqdirdə, səlahiyyətli şəxs sosial koməyin təyininəndən imtina ərizəsini doldurmalıdır.  
**Məlumat üçün:** İmtina bəyanatından sonra ailə sosial köməyin təyinatını tələb edə bilər. Bu halda sosial kömək – yaşayış minimumu üçün maddi yardımın təyini, agentliyə müraciət etdikdən sonra növbəti ay təyin olunur.
- Sosial kömək təyin edildiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ailəyə hər cür başqa ailəyə yardımı / və ya aylıq qaçqın maddi yardımını dayandırılır.
- Yaşayış minimumu üçün maddi yardımın dayandırılması təqdirdə, ailə avtomatik olaraq, aylıq qaçqın maddi yardımını almağa başlayır.
- Yaşayış minimumu üçün maddi yardımın dayandırılması təqdirdə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ailəyə yardımın bərpa olmur.